

DƏRİN YUMŞALTMA VƏ KİMYALAŞDIRMANIN XƏZƏRSAHİLİ ŞORLAŞMIŞ TORPAQLARIN MELİORASIYASINA TƏSİRİ

İbrahimov S.K.

Giriş. Ağır mexaniki tərkibə malik olan şorlaşmış torpaqların adı üsullarla meliorasiyası zamanı adətən aparılmış yuma tədbirinin səmərəliliyi çox aşağı olur ki, bu da meliorativ səmərəni yüksəltməkdən ötrü əlavə, torpaqların su-fiziki xassələrini yaxşılaşdırın və su süzdürmə qabiliyyətinin artırılmasına təsir edən tədbirlərin həyata keçirilməsini tələb edir. Müxtəlif mexaniki üsulların (dərin şum, dərin yumşaltma və s.) tətbiqi yuyulan ərazilərdə suburaxmayan qatın dağdırılması hesabına torpaqların hava və su keçirməsini yüksəldir[1;2]. Torpağa kimyəvi meliorantların verilməsi zamanı kolloid hissəciklərinin intensiv koaqulyasiyası baş verir ki, bunun da nəticəsində torpaq hissəcikləri arasında boşluqlar əmələ gəlir, məsaməlilik artır, süzdürmə qabiliyyəti yüksəlir, uduyu kompleksdə udulmuş natriumun kalsium ilə əvəz olunması nəticəsində onun keyfiyyət göstəriciləri artır [3;4;5].

Bu məqalədə tərəfimizdən aparılmış elmi-tədqiqat işlərində dərin yumşaltma, kimyəvi və kompleks şəkildə, yeni mexaniki və kimyəvi üsulların birlikdə tətbiqi nəticəsində əldə olunmuş məlumatlar təsvir olunur.

Material və metodika. Elmi tədqiqatların aparılmasında məqsəd respublikanın digər əraziləri ilə müqayisədə zəif tədqiq olunmuş regionda aparılan meliorativ tədbirlərin səmərəliliyini artırmaq üçün kompleks meliorativ tədbirlərin işlənilməsi və istehsalata tətbiq olunmasıdır.

Elmi tədqiqatlar sahəsi 24 ha olan, Xızı rayonu Şurabad qəsəbəsi yaxınlığında heyvandarlıq kompleksi üçün ayrılmış sahədə tikilmiş D₂₂-D₂₃-D₂₄ və D₂₅ drenlerinin aşağı hissəsində aparılmışdır.

mışdır. Sahənin uzunluğu 400 m, eni 600 m-dir. Qapalı drenlər 3 m dərinliyində diametri 60 sm olan keramiki borulardan tikilmiş və qapalı su toplayıcı ilə birləşdirilmişdir.

Təcrübə sahəsində əvvəlcədən ərazinin eninə və uzununa istiqamətində hamarlama işləri aparılmış, variantlardan asılı olaraq torpağın səthinə kimyəvi meliorantlar səpilmiş, 25 sm dərinliyində adı şum və 70-80 sm dərinliyində yumşaltma aparılmışdır. Müvəqqəti dayaz drenlər 25 m-dən bir 0,7 m dərinliyində və 200 m uzunluğunda drenə paralel istiqamətdə çəkilmişdir. Müvəqqəti suvarma arxları və dayaz drenlər KM-1400 markalı kanalçəkən, yuma ləkləri isə K3Y-0,6 markalı tıraçkən vasitəsilə həyata keçirilmişdir. Yuma dövründə qrunut sularının rejiminin və minerallaşma dərəcəsinin öyrənilməsindən ötrü hər dren arası ərazidə drenin mərkəzindən 25, 50 və 100 m məsafədə 3 m dərinliyində beş müşahidə quyusu ilə təchiz olunmuşdur. Sahəyə verilən suvarma suyunun miqdarına nəzarət müvəqqəti arxalar üzərində yerləşdirilmiş suölçənlər vasitəsilə həyata keçirilmişdir.

Cöl tədqiqatları əvvəlcədən hazırlanmış program və məlumat metodikalar əsasında aparılmışdır [6].

Təhlil və müzakirə. Ərazisi 24 hektar olan təcrübə sahəsində yuma meliorativ tədbiri üç variantda aparılmışdır:

1. Dərin yumşaltma aparmaqla yuma;
2. Dərin yumşaltma və dayaz drenlər fonunda yuma;
3. Dərin yumşaltma və hektara 10 ton gəc verərək dayaz drenlər fonunda yuma.

Yumaya verilən suyun miqdarı 5800 m³/ha, yuma dövründə su səthindən buxarlanma 1540 m³/ha, atmosfer yağışlarının miqdarı 80 m³/ha təşkil etmişdir. Bu məlumatlar əsasında hesablanmış faktiki yuma norması 4340 m³/ha həddində olmuşdur.

Dərin yumşaltma aparmaqla yuma təcrübəsinin ərazisinin çox yüksək şorlaşma dərəcəsinə malik olan torpaqlarının kim-

yəvi tipi anionlara görə sulfatlı-xlorlu, kationlara görə isə natriumludur. Təcrübə sahəsinin torpaqlarının orta şorlaşma dərəcəsi qatlar üzrə cədvəl 2-də verilmişdir. Məlumatlardan göründüyü kimi, şorlaşma dərəcəsi üst bir metrlik qatda quru qalığa görə müvafiq olaraq 2,20-3,00 % arasındadır. Zərərlı duzların ümumi miqdarı 2,458-2,604 % təşkil edir. Bu duzlardan təsvir olunan qatda natrium xloridin miqdarı 1,309-1,435 %, natrium sulfatın miqdarı isə 1,012-1,048 %-dir. Maqnezium sulfatın miqdarı isə əvvəlki variantla müqayisədə bir qədər yüksəkdir (0,126-0,154). Suda həll olan gipsin miqdarı da əvvəlki variantlara nisbətən demək olar ki, 2 dəfə yüksəkdir (cədvəl 2). Anionlalar içərisində üstünlüyə sulfat və xlor ionları, kationlar içərisində natrium ionu malikdir. Kalsiumun miqdarı 0,073-0,090 %, maqneziumun miqdarı isə 0,005-0,020 % arasında dəyişir (cədvəl 1).

Yumadan sonra torpaqdakı bütün elementlərin miqdarında azalma müşahidə olunmuşdur. Üst 0-25 sm-lik şum qatından ilkin duzların 75,70 %-i yuyulmuş, qalıq duzların miqdarı 0,68 %-ə düşmüşdür. Xlor ionu 0,983 %-dən 0,230 %-ə qədər azalmışdır (cədvəl 1). Bu ionların azalma miqdarı 0-50 sm və 0-100 sm-lik qatlarda müvafiq olaraq 67,90; 34,17 % və 43,08; 10,30 % olmuşdur. Zərərlı duzlardan olan NaCl və Na_2SO_4 -ün yuyulan miqdarı şum qatında 77,85 və 70,21 %, yarım metrlik qatda 67,67 və 31,22 %, bir metrlik qatda isə 34,00 və 9,54 % olmuşdur. Yuyulan suda həll olan gipsin miqdarı 32,30-93,48 %, maqnezium sulfatın miqdarı isə 43,81-83,00 % arasında dəyişir (cədvəl 2).

Cədvəl 1. Müxtəlli variantlar üzrə təcrübə sahəsi torpaqlarının yumamın neticesində şorlaşma dərəcessin dəyişməsi, % (yumadan əvvəl sonra)

Sıra Növü	Dərin- lik, sm	HCO_3^-	Cl ⁻	SO_4^{2-}	Ca	Mg	Na	carni	Qalıq	Quru
Dərin yumusatma aparmaqla yumma										
7	0-25	0,015	0,184	0,983	0,034	0,026	0,844	2,146	2,800	
		0,060	0,170	0,230	0,024	0,005	0,230	0,117	0,880	
8	0-50	0,014	0,866	1,012	0,090	0,030	0,888	2,900	3,000	
		0,044	0,278	0,576	0,032	0,010	0,417	1,353	1,290	
9	0-100	0,015	0,872	0,971	0,073	0,025	0,904	2,852	2,900	
		0,030	0,574	0,971	0,080	0,020	0,671	2,146	2,200	
Dərin yumusatma və dayaz dənizler sonunda yumma										
10	0-25	0,015	1,002	1,170	0,140	0,270	1,003	3,357	3,400	
		0,039	0,669	0,384	0,022	0,005	0,212	0,736	0,700	
11	0-50	0,015	0,974	1,216	0,153	0,027	0,993	3,377	3,400	
		0,030	0,138	0,753	0,072	0,011	0,371	1,293	1,900	
12	0-100	0,017	0,969	1,002	0,100	0,021	0,959	3,068	3,050	
		0,027	0,348	0,870	0,073	0,012	0,546	1,876	1,900	
Dərin yumusatma aparmaqla 10 ton gəc vərmeklə yumma										
13	0-25	0,022	1,081	0,047	0,050	0,018	0,929	2,684	2,701	
		0,040	0,053	0,260	0,018	0,010	0,134	0,515	0,524	
14	0-50	0,024	0,901	1,108	0,032	0,065	0,916	3,086	3,094	
		0,032	0,132	0,694	0,062	0,020	0,279	1,219	1,228	
15	0-100	0,020	0,890	1,086	0,084	0,050	0,912	3,042	3,059	
		0,030	0,310	0,890	0,074	0,031	0,428	1,593	1,703	

Cədvəl 2. Tacribə sahəsi torpaqlarında hipotetik duzların miqdarı, %
(yumadan evvel/sonra)

Dəmirlik Sm	Ca (HCO ₃) ₂	CaSO ₄	MgSO ₄	Na ₂ SO ₄	NaCl	Duzların cəmi	Oçmudan duzlar	Zərarsız duzlar
						Dərin yumşaltma aparmaqla yuma	Dərin yumşaltma aparmaqla 10 ton gəc vermekle yuma	Dərin yumşaltma aparmaqla 10 ton gəc vermekle yuma
0-25	0,020	0,269	0,132	1,017	1,309	2,747	0,289	2,458
0-50	0,081	0,023	0,303	0,290	0,711	0,095	0,616	
0-50	0,020	0,291	0,154	1,012	1,423	2,900	0,311	2,589
0-50	0,058	0,095	0,050	0,696	0,460	1,559	0,153	1,206
0-100	0,021	0,230	0,126	1,045	1,435	2,860	0,251	2,604
0-100	0,040	0,234	0,100	0,907	0,947	2,248	0,294	1,954
Dərin yumşaltma və dayaz drenlər fonunda yuma								
0-25	0,019	0,460	0,135	1,091	1,651	3,356	0,479	2,877
0-50	0,055	0,030	0,023	0,517	0,113	0,338	0,085	0,653
0-50	0,019	0,302	0,135	1,114	1,605	3,375	0,521	2,854
0-50	0,044	0,210	0,032	0,833	0,206	1,347	0,254	1,093
0-100	0,022	0,322	0,105	1,022	1,597	3,068	0,344	2,724
0-100	0,063	0,218	0,059	0,990	0,573	1,827	0,251	1,626
Dərin yumşaltma aparmaqla 10 ton gəc vermekle yuma								
0-25	0,032	0,078	0,090	0,706	1,781	2,687	0,110	2,577
0-50	0,054	0,016	0,050	0,308	0,087	0,515	0,070	0,445
0-50	0,032	0,218	0,325	1,026	1,485	3,086	0,250	2,836
0-100	0,042	0,175	0,100	0,725	0,218	1,218	0,217	1,001
0-100	0,026	0,264	0,250	1,035	1,467	3,042	0,290	2,752
0-100	0,040	0,286	0,155	0,702	0,511	1,694	0,326	1,368

Beləliklə, alınmış kimyəvi analiz məlumatlarından göründüyü kimi yuma nəticəsində duzların ayrı-ayrılıqlı miqdari: NaCl -1,5-4 dəfə, Na₂SO₄-1,1-3,4 dəfə, MgSO₄-1,2-5,8 dəfə azalmışdır. Zərarsız duz olan kalsium sulfatın ilkin miqdarnın 0-25 və 0-50 sm-lik qatda 94,80 və 67,35 % yuyulmuşdur. Zərərli duzların miqdarı 1,4-4,0 dəfə azalaraq 0,616-1,954 % həddinə qədər düşmüşdür.(cədvəl 2).

Dərin yumşaltma və dayaz drenlər fonunda aparılmış yumadan əvvəl götürülmüş torpaq nümunələrinin kimyəvi analizi nəticəsində müəyyən olunmuşdur ki, tacribə sahəsinin torpaqları əvvəlki variantlarla müqayisədə daha yüksək şorlaşma dərəcəsinə malikdir. Belə ki, şorlaşma dərəcəsi quru qalığa görə 0-25 sm-lik qatda 3,40 %, 0-50 və 0-100 sm-lik qatda isə 3,40 və 3,05 %-ə bərabərdir. Zərərli duzların miqdarı isə müvafiq qatlar üzrə 2,877; 2,854 və 2,724 % təşkil edir. Zərərli duzlardan ən yüksək miqdara malik olan NaCl və Na₂SO₄ duzlarıdır. Bu duzların 0-25 sm-lik qatdakı miqdarı 1,651 və 1,091 %, 0-50 sm-lik qatdakı miqdarı 1,605 və 1,114 %, bir metrlik qatdakı miqdarı isə müvafiq olaraq 1,597 və 1,022 % təşkil edir. Suda həll olan gipsin miqdarı 0,322-0,502 %, maqnezium sulfatının miqdarı isə 0,105-1,135 % arasındadır (cədvəl 2).

Şorlaşmanı əmələ gətirən elementlərin içərisində üstünlük təşkil edən xlor və sulfat, kationlar içərisində natrium ionudur. Bu ionların bir metrlik qatda miqdarı orta qiymətlə 0,969, 1,002 və 0,959 %-dir (cədvəl 1).

Yuma meliorativ tədbirinin həyata keçirilməsi nəticəsində üst 0-25 sm-lik qatda şorlaşma dərəcəsinin 0,70 %-ə qədər aşağı salınmasına nail olunmuşdur.

Analiz məlumatlarından göründüyü kimi, bu qatda Cl ionunun miqdarmı 1,002 %-dən 0,069 %-ə qədər aşağı salmaq, yəni onun torpaqda olan ilkin miqdarnın 93,11 %-ni üst qatdan yumaq mümkün olmuşdur. Sulfat ionunun isə ilkin miqdarnın 67,18 %-i yuyulmuşdur. Onun qalıq miqdarı 0,384 %-ə qədər azalmışdır. Ümumiyyətlə, yumadan sonra təkcə Ca(HCO₃)₂ istisna olmaqla bir

metrlik qat üzrə bütün duzların miqdardında azalma müşahidə olunmuşdur. Bu qatda NaCl-un miqdarı 0,573 %-ə, Na₂SO₄-ün miqdarı 0,990 %-ə, MgSO₄-ün miqdarı isə 0,059 %-ə qədər azalmışdır. Gipsin yalnız 0,004 %-i yuyulmuşdur. Kalsium hidrokarbonatın miqdardarında isə profil üzrə bütün qatlarda artım baş vermişdir (cədvəl 2).

Yuyulan duzların faizlə miqdarı ayrı-ayrı qatlar üzrə aşağıdakı intervalda dəyişir: NaCl -64,12-93,03 %; Na₂SO₄ -3,13-52,61 %; MgSO₄ -43,81-83,00; CaSO₄ -32,30-93,48 % və quru qalıq 37,05-80,00 %. Aşağı qatlara yuyulan zərərli duzların miqdarı 27,03-82,25 %, zərərsiz duzların miqdarı isə 40,31-77,30 % arasında olmuşdu. Göründüyü kimi, yuma nəticəsində zərərli duzlardan olan NaCl və Na₂SO₄-ün miqdarı 1,2-14,0 dəfə, MgSO₄-ün miqdarı 2-6 dəfə azalmış, Ca(HCO₃)₂-in müvafiq qatlar üzrə miqdardarında isə 1,5-3, dəfə artım müşahidə olunmuşdur.

Dərin yumşaltma və hektara 10 ton gəc verməklə dayaz drenlər fonunda aparılmış yuma təcrübəsi sahəsinin torpaqlarının kimyəvi tipi sulfatlı-xloridlidir. Yumadan əvvəl sahədən götürülmüş torpaq nümunələrinin kimyəvi analiz məlumatları əsasında torpaqların şorlaşma dərəcəsinin çox yüksək olması müşayiənləşdirilmişdir. Göründüyü kimi, torpaqların üst yarımmetrik qatında orta şorlaşma dərəcəsi quru qalığa görə 3,086%, bir metrlik qatında isə 3,042% həddindədir. Xlor ionunun miqdarı 0,890, sulfat ionunun miqdarı 1,086, natrium ionunun miqdarı isə 0,912%-dir (cədvəl 1). Hipotetik duzların miqdarına görə birinci yerdə NaCl duzudur. Onun miqdarı bir metrlik qatda 1,467% təşkil edir. Miqdarına görə (1,035%) ikinci yerdə olan Na₂SO₄ duzudur. MgSO₄ və CaSO₄-ün miqdarı müvafiq olaraq 0,250 və 0,264%, kalsium hidrokarbonatın miqdarı isə 0,026% cıvarındadır. Torpaqda olan ilkin duzların 2,752%-i zərərli, 0,290%-i isə zərərsiz duzlardır (cədvəl 2).

Yuma başa çatdıqdan sonra təcrübə sahəsində tekrar götürülmüş torpaq nümunələrinin kimyəvi analizinin nəticələri əsasında torpaqların qalıq şorlaşma dərəcəsinin üst 0-25 sm-lik qatda

0,524%, 0-50 sm-lik qatda 1,228%, bir metrlik qatda isə 1,703% olduğu müşayiən olunmuşdur. Başqa sözlə desək, aparılmış meliorativ tədbir nəticəsində şum qatından duzların ilkin ehtiyatından zərərli duzların 82,73%-i, yarım metrlik qatından 64,70 əsasən də suda həll olan gipsin şum qatında 36, yarım metrlik qatda 13,20%-i yuyulma, bir metrlik qatda isə onun miqdardında 0,092% artım müşahidə olunmuşdur. Bu qatda Cl və SO₄ ionlarının miqdarı 0,890%-dən 0,310%-ə və 1,086%-dən 0,800%-ə qədər azalmışdır. Natrium ionunun da miqdarı təxminən 50%-ə yaxın azalaraq 0,428% təşkil edir.

Zərərli duzlardan olan NaCl və Na₂SO₄-ün miqdarı bir metrlik qatda orta qiyməti 0,511 və 0,712%-dir. Digər zərərli duz olan MgSO₄ isə 0,155% həddinə qədər yuyulmuşdur. Bu duzların yuyulma faizi müvafiq olaraq 65,11; 32,17 və 38,00% olmuşdur. Duzların şum qatında yuyulma faizi 95,11; 56,37 və 44,44%, yarım metrlik qatda isə 85,32; 29,33 və 69,23% cıvarındadır. Kalsium hidrokarbonatın miqdardarında profil üzrə bütün qatlarda artım müşahidə olunmuşdur (cədvəl 3).

Nəticələr. Dərin yumşaltma və gəc verməklə dayaz drenlər fonunda aparılmış yuma təcrübəsindən alınan məlumatları yekunlaşdıraraq aşağıdakılardır demək olar:

1. Yumadan sonra torpaqların şorlaşma dərəcəsinin azalması bütün variantlarda müşahidə olunmuşdur. İlkin duzların miqdarının azalmasına görə ən yaxşı göstəricilər gəc verərək dərin yumşaltma aparmaqla dayaz drenlər fonunda aparılmış yuma variantında əldə olunmuşdur.

2. Təcrübənin nəticələri göstərdi ki, hektara 10 ton gəc verərək dərin yumşaltma aparmaqla dayaz drenlər fonunda torpaqların yuyulması zamanı az yuma normaları ilə də şorlaşmış torpaqlarda yumanın səmərəliliyini yüksəltmək olar.

3. Şorlaşma dərəcəsini daha aşağı, buraxıla bilən həddə qədər aşağı salmaq üçün mənimşəmə dövründə arat və suvarma normalarının 30% artırılması tövsiyə olunur.

Cədvəl 3. Müxtəlif variantlarda yuma nəticəsində yuyulan hipotetik duzların
faizlə miqdarı

Dərinlik, sm	Ca (HCO ₃) ₂	CaSO ₄	MgSO ₄	Na ₂ SO ₄	NaCl	Zararsız Duzlar	Zararlı Duzlar
Dərin yumsalma aparmaqlı yuma							
0-25	-	94,80	83,58	70,21	77,85	67,13	74,94
0-50	-	67,35	67,53	31,22	67,67	50,80	53,42
0-100	-	-	20,63	9,54	34,00	-	25,10
Dərin yumsalma və davaz drenlər fonunda yuma							
0-25	-	93,48	83,00	52,61	93,03	82,25	77,30
0-50	-	58,17	61,48	25,22	87,04	50,67	61,70
0-100	-	32,30	43,81	3,13	64,12	27,03	40,31
Dərin yumsalma aparmaqlı 10 ton gec vərnekde yuma							
0-25	-	79,49	44,44	56,37	95,11	36,35	82,73
0-50	-	19,72	69,23	29,33	85,32	13,20	64,70
0-100	-	-	38,00	32,17	65,17	-	50,29

Ədəbiyyat

1. Mamedov R.G. Agrofizicheskie xarakteristika почв северного Ашхерона и пути их рационального использование // Авторе-фераат, Баку, 1972.

2. Şirinov İ.N. Xəzəryanı düzənliyinin şorlaşmış torpaqlarının fiziki-kimyəvi üsulla meliorasiyası /“Fövqələdə hallar və ətraf mühit” Beynəlxalq Elmi-praktiki konfrans materialları, Bakı, 2009, s 129-132.

3. Ağır qranulometrik tərkibli torpaqların münbütliyinin artırılmasına təsir edən amillər // Ekoenergetika, Bakı, 2018, №3, s.27-34.

4. Uzun müddət təsir göstərən meliorativ maddələr və torpaqların yaxşılaşdırılmasında onların rolü // Azərbaycan Aqrar Elmi, Bakı, 2018, №4, s 82-84.

5. İbragimov S.K., Xalilov T.A., Kuлиeva T.C. Окультирование солонцовых почв в Азербайджане // Мелиорация и водное хозяйство, Москва, 1990 ,№12, с-12-13.

6. Dospekhov B.A. Metodika polевogo opыта .Moskva:Kolos, 1973,332